

## KİTABŞÜNASLIQ VƏ NƏŞRİYYAT İŞİ KAFEDRASININ İNKİŞAF TARİXİ, MÜASİR VƏZİYYƏTİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

KNYAZ ASLAN

*BDU, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdürü,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
knyazaslan@mail.ru*

*Elmi məqalədə Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının inkişaf tarixi, müasir vəziviyəti və təkmilləşdirilməsi istiqamətləri, o cümlədən kafedranın elmi-pedaqoji kadrlar potensialının formalasdırılmasından bəhs edilmişdir. Eyni zamanda məqalədə həmin kafedranın 27 illik fəaliyyəti dövründə alım və müəllimlərin hazırlayıb nəşr etdirdikləri tədris-metodik ədəbiyyatı o cümlədən fənn proqramları, elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və başqa kitablar haqqında yığcam məlumat verilmişdir.*

*Ağar sözlər: Kitabşünaslıq və Nəşriyyat işi kafedrası, Kitabxanacılıq-informasiya fakültəsi, Bakı Dövlət Universiteti, kitabşünaslıq ixtisası, nəşriyyat işi və redaktətmə ixtisaslaşması, nəşriyyat redaktoru, nəşriyyat-poligrafiya mütəxəssisi.*

*Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur.*

*Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışlıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışlıq. Ona görə də hər birimiz kitablara borcluyuq.*

*Həm kitablari yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik!*

*Heydər Əliyev,  
Ümummilli lider*

*Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır.*

*İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti*

Son illərdə sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağrılarınına cavab verməsi istiqamətdə yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin beyn-

nölkələ standartlara uyğunlaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq şaxs hərəkəfi biliq və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institutional osasları, infrastruktur və insan resursları inkişaf etdirilir. Təhsilin inkişafı ölkədə əhalinin rüfahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənim-səmək, əmək bazarında layiqli yer tutmaq və ömrü boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tarzı, straf mühitə münasibətə düzgün mövqə seçmək imkanı verir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müləhim pəsəsinin nüfuzunun artırılması zərurəti hazırda gündəlikdə duran əsas vozifələndərdir.

Bu vozifələrin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Faaliyyət Planı" təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli "2019-2023-cü illar üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Programı"nın təsdiq edilməsi haqqında Sərəncamı ölkəməzdə təhsilin inkişafı baxımından mühüm əhəmiyyət malikdir. Dövlət Programında qeyd edildiyi kimi, müraciət dövrü təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatın formalasdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinən davam etdirilməsinə, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir. Inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi təreqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsində yüksəldilməsi sayəsində nail olmuşlar.

Programın əsas hədəfi an qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nöslü mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq iki diploma programları ilə müasirləşdirilməsidir.

Bu sonnədə nəzərdə tutulmuş vozifələrin uğurla həyata keçirilməsi dövlət başçısı İlham Əliyevin: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" - sözlərinin ayəni təsdiqinə çevriləcəkdir. Çünkü bəzi tələyəklü massolər təhsil əsri əlam edilmiş XXI əsrə olduqca böyük aktuallığa malikdir.

Həmین sonnədlər respublikamızda ali təhsil ocaqlarının öncülü və bayraq-darı olan Baki Dövlət Universitetinin inkişafı istiqamətində də yeni perspek-tivlər müəyyənlenəsdirir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 noyabr 2017-ci ildə "Baki Dövlət Universitetinin 100 illik yubileyinin keçiril-masi haqqında" təmizlədiyi Sərəncamda deyildiyini kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Baki Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şorflı bir yol keçmişdir. Sənəddə qeyd edilir ki, Baki Dövlət Universiteti tarixən vətənpərvər ziyyətlərin fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövčud simasının təşəkkülüne böyük töhfələr vermişdir.

Baki Dövlət Universiteti ölkəmizin ictimai-siyasi və elmi-mədəni heyata faal mövqeyi ilə özünəməxsusur tətum, milli dövlətəmizin tələyəklü məsələlərində aparıcı rol oynamış, ali təhsil prosesinə yeniləşdirilməsi sahəsində bir sira mühüm tədbirlər həyata keçirmiş, öz fealiyyətinə bu rəsmi dövlət sənədlərinə uyğun şəkildə tənzimləmişdir.

Azərbaycan Respublikasında yüksək ixtisaslı kitabşunas və nəşriyyat redaktoru ixtisası üzrə mütəxəssis kadrların hazırlanması prosesində mülliəm rol oynayan Baki Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin aparıcı qurumlarından olan Kitabşunaslıq və nəşriyyat işi kafedrası öz fealiyyətinin müasir tələblər səviyyəsində qurmaq, tədris sahəsində yeni keyfiyyətlərə nail olmaq məqsədi ilə elmi-pedaqoji kollektivin bilik və bacarığından səmərəli şəkildə istifadə etməyə çalışır. Kafedra aməkdaşlarının başlıca qayası müştəqil respublikamızın karşısındakı duran an mülliəm vozifələrə əsaslanaraq mütəxəssis kadrlar hazırlanması işinə ciddi diqqət yetirmək, təhsil və tədrisin elmi şəkildə istiqamətləndirilməsinə maksimum səy göstərmək, tələbələrin yüksək mədəni-manevi, elmi-texniki, pəşə-ixtisas bilik və bacarıqlarını düz-gün formalasdırımdan ibarətdir.

Bu baxımdan BDU-nun mülliəm qurumlarından biri olan Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının mülliəm və laborant heyəti də üzərinə düşən vozifələr vaxtında və müsəllyyyətə yərində yetirmək üçün ciddi səy göstərir. Belə ki, kafedra Bolonya prosesinə tələbələrinə uyğun olaraq bəkalavriat və magistratura üzrə ikipilləli təhsil sisteminin inkişafı ilə əlaqədar tədris planı və təhsil proqramlarının təkmilləşdirilməsindən fakultə rəhbərliyinə yaxından kömək etməyə çalışır, yüksək ixtisaslı kitabşunas, nəşriyyat işçisi və nəşriyyat redaktoru ixtisası üzrə kadrların hazırlanması prosesində aparıcı rolunu davam etdirir, elmi-tədqiqat sahəsində öz fealiyyətinin müasir tələblər səviyyəsində təsəkkül edir, yeni uğurlar qazanmaq üçün kollektivin elmi potensialından səmərəli şəkildə istifadə etməyə səy göstərir.

Kafedra haqqında ümumi təsəssürat yaratmaq üçün onun yaranması tarixinə, inkişaf yolu və müasir vəziyyətinə qısa nəzər salmaq lazımlı gelir.

Məlum olduğu kimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişinə əsasen 1962-ci ilin avqust ayında Azərbaycan SSR Nazirler Sovetinin Ali və Orta İxtisas Tehsil Komitəsi həmin il sentyabrın 1-dən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi nözdindən Kitabxanaçılıq şöbəsinin əyani və qayıb bölmələrinin birləşdirilməsi və müştəqil Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr vermişdi. Rektorun əmri ilə Kitabxanaçılıq şöbəsinin yaradılması haqqında əmr vermişdi. Rektorun əmri ilə Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr vermişdi. Rektorun əmri ilə Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr vermişdi. Rektorun əmri ilə Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr vermişdi. Rektorun əmri ilə Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr vermişdi.

Gənc dekan Abuzor Xələfovun təşəbbüsü və səyi nticəsində respublikamızın kitab ticarəti müləssislərinin yüksək ixtisaslı mütəxəssis kitabşurası-bibliograf kadrlara olan təlobatı nəzərə alınaraq 1963-cü ildə isə Kitabxanaçılıq fakültəsinin nözdində yeni bir şöbə – Kitabşunaslıq və kitab ticarətinin təşkili şöbəsi təşkil edilmiş, bununla da Azərbaycanda ali kitabşunaslıq təhsilinin əsası qoyuldu (4, s. 51-52).

Əməkdar elm xadimi, professor A.Xələfov "Azərbaycanda ali kitabxanaçılıq təhsili" adlı monoqrafiyásında bu barədə belə yazır: "Məlum olduğu kimi, kitabın xalq arasında yayılmasında və təbliğində kitabxanalarla yanaşı, kitab ticarəti müləssisləri da yaxından iştirak edir. Bu baxımdan kitabxanalarla kitab ticarəti müləssisləri arasında yaxınılıq və məqsəd birliyi vardır. Belə ki, hər iki müləssis öz qarşısında kitabi oxucular və ailicələr arasında yaymaq məqsədi qoymuşdur. Həmçinin kitab ticarəti müləssislərinin işçiləri də kitabxanalar kimi kitab bilişləri, kitabdan çox xəraran, ona yayan, təbliğ edən insanlar olmalıdır. Kitab ticarəti müləssisləri həm də kitabxanalar komplektləşdirmək işində kitabxanaçılığın yaxın köməkçiləridir" (1, s.33).

Həmin monoqrafiyada qeyd olunduğu kimi, dekan Abuzor Xələfov kitabşurasının Kitabxanaçılıq fakültəsində hazırlanmasına daha məsədəvəyinliliyi və respublikada yüksək ixtisaslı kitabşunas kadrlara böyük tələbat olduğunu əsaslandıraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məktubla müraciət etmiş və bu təkliflər dövlət səviyyəsində müzakirə edildikdən sonra kitabşunaslıq və kitab ticarətinin təşkili şöbəsinin universitetdə açılması düzgün şayılmışdır. Bu şöbənin yaradılması mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabşunaslığın inkişafına mühüm hadiyə idi (1, s.33).

Bələliklə, Azərbaycan Respublikası Nazirler Sovetinin qərarı ilə 1963/1964-cü tədris ilində "Kitabşunaslıq və kitab ticarətinin təşkili" ixtisası üzrə qayıbi və axşam şöbələrinə tələbə qəbulu başlanılmışdır. Kitabxanaçılıq fakültəsinin təcrübəli kollektivinin, respublikamızın görkəmli kitabşuraslarının və kitab ticarəti müləssislərinin sorüntüli mütəxəssislərinin bu mühüm işə calb edilməsi qısa müddətə öz bəhrəsini verdi. Az bir zaman içarısında bu şöbədə kadr hazırlığının təşkili sahəsində mühüm nailiyyyətlər qazanıldı.

1968/1969-cu tədris ilində "Kitabşunaslıq və kitab ticarətinin təşkili" ixtisası üzrə əyani şöbəyə tələbə qəbulunun elan edilməsi ilə bu uğurların bariz nümunəsi idi.

1960-1970-ci illərdə BDU-nun Kitabşunaslıq və kitab ticarətinin təşkili şöbəsi milli kitab mədəniyyətinin formalşamasında, müxtəlif növ kitabların nəşrə hazırlanması məsələlərinin tədrisində, nəşriyyatlar kitabxanalar arasında əlaqələrin möhkəmləndirilməsində, kitablı oxucular və ailicələr arasında məqsədönlü şəkildə yayılmasında, nəşriyyatların ali təhsilli kitabşunası, nəşriyyat işçisi və naşir kadrları ilə təmin olunmasında mühüm xidmətlər göstərmişdir.

Professor A.Xələfov həmin illəri haqqı olaraq belə xarakterizə edir: "Cəsarətənə demək olar ki, 1970-ci illər respublikamızda kitabşunas-bibliograflar kadrlarının hazırlanmasında xüsusi mərhələ olmuşdur. Bu səbəb 20 il xəzin fəaliyyət göstərdikdən sonra o zaman Azərbaycanın kitab mədəniyyətini başa düşməyan, ona xor baxan məmurlar tərəfindən əsaslı və ədalətsiz olaraq sıfəri verilmişdi üçün bağlıdır. Fakülətin o zamankı rəhbərliyi bu işi qaydaya salmağa, şöbəyə qəbul almağı cəhd göstərəsə də, buna nail ola bilmedi. Bu, yeganə şöbə idi ki, sovet hakimiyəti illərində kitabşunas-bibliograflar kadrların hazırlanmışdır" (1, s.34).

Qeyd edək ki, Sovet hakimiyəti dövründə "Kitabşunaslıq və kitab ticarətinin təşkili" ixtisası üzrə 800 nəfərdən çox yüksək ixtisaslı kadr hazırlanmışdır.

Məlum olduğu kimi, 18 oktyabr 1991-ci ilə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bu sənəd Azərbaycanın müştəqili suveren respublika kimi fəaliyyətinin əsası oldu. Bələliklə, Azərbaycan Respublikasının dünyada tanınması və beynəlxalq aləmdə özünlün layiqli yerini tutması üçün imkan yarandı. Eyni zamanda Azərbaycanın müstəqilliyi ölkədə elm, maarif, mədəniyyət və təhsil sahəsində geniñ inkişafın təminatı oldu.

Ölkəmizdə təhsilin inkişafı yəni zəruri ixtisaslar üzrə kadrların hazırlanmasına ən plana çıxardı. 1990-ci illərin avşarlarında Azərbaycanda kitabın naşrı, təbliği və yayılması ilə məşğul olan yüksək ixtisaslı kitabşunas kadrlarının hazırlanması ciddi zərurətə çevrilmişdi. Bu baxımdan Bakı Dövlət Universitetinə yeni ixtisaslar üzrə tələbələrinin qəbulunun təşkili ndən rektorluğun və o zamankı Kitabxanaçılıq fakültəsinin dekanı professor Abuzor Xələfovun yaxından iştirakı xüsusi qeyd etmək lazımdır. Belə ki, o, yenidən yuxarı təşkilatlarla müraciət edərək, "Kitabşunaslıq və kitab ticarətinin təşkili" ixtisasına böyük tələbat olduğunu bildirmiş, bu ixtisasla tələbə qəbulunun aparılması sayı göstərmişdir.

Təsəddüfi deyil ki, o vaxt fakültə Elmi Şurasında bu məsələ problem kimi qaldırılmışdı. Elmi Şurada qeyd olundu ki, 1960-1970-ci illərdə Bakı Dövlət Universitetində kitabşunaslıq və kitab əmətəşunaslığı üzrə kadrlar hazırlanmış, lakin sonradan ədalətsiz olaraq bu ixtisasla tələbə qəbulu dayandırılmışdır. Bu

amili nəzərə alan Kitabxanaşılıq fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri professor Abuzər Xələfov və başqları belə bir təklifi çıxış etdilər ki, Azərbaycanın müstəqilliyi ərafinde “Kitabşunaslıq və kitab ticarətinin təşkili” ixtisasının yenidən açılmasına, yüksək ixtisaslı kadrlar hazırlığına böyük ehtiyac var. Bu təklifi fakültənin rəhbərliyi və Elmi Şuranın üzvləri yüksək qiyamətləndirərək yekdilliğlə müdafiə etdilər. Ona görə də Kitabxanaşılıq fakültəsinin dekanlığının BDU rektoruğun qarşısında “Kitabşunaslıq və kitab ticarətinin təşkili” ixtisası üzrə kadrların hazırlanması ilə bağlı məsələ qaldırmasının yekdilliğlə qorara alındı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Kitabşunaslıq və kitab ticarətinin təşkili” şöbəsinin barpa edilməsini məsləhet bildi. Bu şöbənin tədris planını gütmək üçün Bibliografiyaşunaslıq kafedrasının dosenti B.Allahverdiyev Rusiyaya Moskva şəhərinə ezaam olundu. Fakültə dekanı prof. A.Xələfovun rəhbərliyi ilə təşkil edilmiş komissiya BDU-da yaradılaç “Kitabşunaslıq və kitab ticarətinin təşkili” şöbəsi üçün Moskva Dövlət Poligrafiya İnstitutunun tədris planı osasında yeni tədris planı işləyib hazırlanırdı. Respublikamızın xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunmuş tədris planı təsdiq edildildən sonra Kitabxanaşılıq fakültəsinin dekanlığı BDU rektoruğuna və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək yeni şöbəyə tələbə qəbulu yerlərinin ayrılmamasına nail oldu.

Professor Abuzər Xələfovun yazdıguna görə, bu məsələdə Azərbaycan Respublikası Nazirlər Soveti nəzdində Dövlət Mətbuat Komitəsinin sədri, görkəmli dövlət xadimi və jurnalist Rəşid Mahmudovun xüsusi xidməti olmuşdur. R.Mahmudov kitabşunaslıq kadrlarına respublikamızda böyük ehtiyac yaranması və belə kadrların hazırlanmasına zərurılığı haqqında Azərbaycan Hökumətinə müraciət etmiş və Nazirlər Sovetinin bu barədə qarar çıxmamasına nail olmuşdur (1, s.34).

Noticada 1991/1992-ci tədris ilində Azərbaycan Respublikası Nazirlər Soveti ölkəmizdə kitabşunas, nəşriyyat işi və redakteetmə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına böyük zərurət yaradıñığında gərə Bakı Dövlət Universitetinin Kitabxanaşılıq fakültəsində “Kitabşunaslıq və kitab ticarətinin təşkili” şöbəsinin yaradılması haqqında qarar qəbul etdi. Bu qarara osasan 1991/1992-ci tədris ilində “Kitabşunaslıq və kitab ticarətinin təşkili” ixtisası üzrə tələbə qəbuluna başlanıldı. Bununla da həmin ixtisas üzrə ali dərəcəli mütəxəssis kadrların hazırlıq səviyyəsinin artırılması, elmi-tədqiqat işlərinin aparılması müvafiq kafedranın təşkilini zərurət cəvirdi. Çünki belə bir kafedranın təşkili nəşriyyatla, kitabın təbliği və yayılması ilə bağlı olan kitabşunaslıq ixtisası üzrə kadrların hazırlanması üçün əsaslı zəmin yarada bıldırdı.

1992-ci ildə Kitabxanaşılıq fakültəsinin rəhbərliyi yeni yaradılmış “Kitabşunaslıq və kitab ticarətinin təşkili” şöbəsində tədris prosesini və elmi-

metodik işi məqsədönlü şəkildə qurmaq üçün müstəqil kafedranın yaradılması haqqında BDU-nun rektoruğu qarşısında məsələ qaldırdı. Bunun osasında BDU-nun Böyük Elmi Şurası 10 fevral 1993-cü ildə Kitabxanaşılıq fakültəsinin yeni kafedranı – Kitabşunaslıq və kitab ticarətinin təşkili kafedrasının yaradılması haqqında qarar qəbul etdi.

Bələliklə, 29 mart 1993-cü ildə Kitabxanaşılıq fakültəsinin dekanı professor Abuzər Xələfovun sədriyli ilə Kitabşunaslıq və kitab ticarətinin təşkili kafedrasının ilk iclası keçirildi. Kafedranın 1 №-li protokoluna osasan, birinci iclasda professor Abuzər Xələfov kafedranın yaradılması haqqında BDU-nun Böyük Elmi Şurasının qərarını elan etdi. O, yeni kafedranın açılışı münasibəti ilə əməkdaşları təbrik etdi, onları uğurlar arzuladı. Professor Abuzər Xələfov kafedra təbliğində, kitab ticarətinin inkişafında yeni kafedranın nə dərəcədə mühüm rəl oynadığını faktlarla əsaslandırdı.

25 iyun 1993-cü ildə yeni də Kitabxanaşılıq fakültəsinin dekanı professor Abuzər Xələfovun sədriyli ilə Kitabşunaslıq və kitab ticarətinin təşkili kafedrasının ikinci iclası keçirildi. Burada 21 may 1993-cü il tarixli elana osasan olunmuş Kitabşunaslıq və kitab ticarətinin təşkili kafedrasının müdürü vəzifəsinə professor Bayram Allahverdiyev seçildi.

Qeyd edik ki, Bibliografiyaşunaslıq kafedrasının bazasında yaradılmış Kitabşunaslıq və kitab ticarətinin təşkili kafedrasında həmin vaxt 5 əməkdaş çalışır, tarix elmləri doktor, professor Bayram Allahverdiyev, tarix elmləri namizədi, dosent Hacı Həsənov, filologiya elmləri namizədi Rasim Süleymanov, baş müəllim Akif Əsədullayev və laborant Sevda Quliyeva.

1995/1996-ci tədris ilindən başlayaraq Mehmanlı Məmmədov, Ramiz Həmidov, İsmayıllı Vəliyev və Naili Mehrəliyev kimi yeni kadrların hesabına kafedranın elmi-pedaqoji potensialı dəha da möhkəmləndi. Sonrakı illərdə kafedranın tədris prosesini cümləden professor Abuzər Xələfov, professor Lyudmila Səmədova, dosent Knyaz Aslan, filologiya elmləri namizədi Şəhla Quliyeva və digər təcrübəli mütəxəssislər da cəlb olundular.

1996/1997-ci tədris ilində “Kitabşunaslıq və kitab ticarətinin təşkili” ixtisası üzrə ilk mütəxəssislər BDU-nu bitirən bacarıklı diploma aldılar.

Kafedranın mülliük kontingenti ilə ardıcıl və məqsədönlü şəkildə təminatı mütəxəssis kadrların hazırlanmasına, kitabşunaslıq, nəşriyyat işi və redakteetmə ixtisasları üzrə tədris işinin dəyər yaxşı təşkili, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə, müasir dövrün tələblərinə cavab verən tədris programlarının hazırlanmasına, dərsliklərin və dərs vəsaitlərinin tərtibinə əsaslı töhfə göstərdi.

Azərbaycan Respublikasının müstəqilliyi və informasiya cəmiyyəti ərafinde nəşriyyat işində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinən daha geniş imkanları nəzərə alınaraq BDU-nun Böyük Elmi Şurasının qərarına əsasən “Kitabşunaslıq və kitab ticarətinin təşkili” kafedrası

1997/1998-ci tədris ilindən "Kitabşunaslıq və Nəşriyyat işi kafedrası" adlanmış, bəkalavriatura və magistratura səviyyələrində "Nəşriyyat işi və redakteetmə" ixtisası üzrə kadr hazırlığına başlanılmışdır.

2000-ci illərdə Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının professor və müslülmə heynistin elmi-tədqiqat işlərinin istiqaməti xeyli genişlənmişdir. Respublikamızda müxtəlif nəşriyyatların və kitab ticarəti mütəssislərinin iş təcrübəsinin öyrənilməsi, nəşriyyat sistemi sahəsində mövcud olan problemlərin aşadırılması və onların aradan qaldırılması üçün tövsiyə və təkliflərin verilməsi, hətta tələkli nəşriyyat sisteminin inkişafına, kitab nəşri işinin təkmilləşdirilməsinə və kitabın yayılmasına elmi-metodik köməyin göstərilməsi kafedranın məqsədöñəli fəaliyyətinə əyani səbvdür. Bu dövrə B.Allahverdiyevin "Ümumi kitab tarixi" (2003), İ.Vəliyevin "Ədəbi-bədii və uşaq kitablarının redaksiyası" (2002), "Redaktörün əsasları: Nəzariyyə və təcrübə" (2002), "Redaktörün əsasları: Redaktörün metodikası" (2003), "Redaksiya-nəşriyyat işinin əsasları" (2004), S.Quliyevannın "Azerbaiyan soraq-məlumat adəbiyyatı: yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri" (2006), S.Quliyevannın "Müslülf hüququ" (2008) və s. kimi kitabları mütəxəssislərin marağına sabob oldu.

Bu illərdə kafedranın professor-müslülmə heyəti tədris işi aparmaqla bərabər, bir sıra yeni fənlər üzrə proqramlar, dörsliklər və dars vəsaitləri hazırlığına xüsusi diqqət ayırmışdır. Onlar kitabşunaslığın tarixi, nəşriyyayı və metodik məsələləri, kitabşunaslığının, nəşriyyat işinin, kitab tarixinin və redaktörün aktual problemləri, kitab nəşri, kitab ticarəti, tərcümə adəbiyyatının nəşri, xüsusile klassik yazıçıların əsərlərinin nəşrinin öyrənilməsi, yayılması və təbliği, eləcə də kitab tipologiyası və başqa problemlər üzrə araşdırılmalar aparırlar, dəyərli elmi əsərlər, monografiyalar, elmi məqalələr və s. çap edirildirlər.

Həmin dövrə kafedra üzrə bəkalavriatura səviyyəsində tədris olunan bütün fonlarda metodik göstərişləri da hazırlanmışdır. Məsələn: "Kitabşılıq işinin iqtisadiyyatı" (R.Həmidov, 2000); "Nəşriyyat və kitab ticarətinin bibliografiyası" (M.Məmmədov, 2000); "Redaktörün nəzariyyəsi və təcrübəsi" (İ.Vəliyev, 2001); "Azerbaiyan kitab tarixi" (B.Allahverdiyev, 2000); "Ümumi kitabşunaslıq" (B.Allahverdiyev, 2001); "Mətnşunaslıq əsasları" (İ.Vəliyev, 2001); "Nəşriyyat və poliqrafiya işinin əsasları" (İ.Vəliyev, 2001); "Kitabın istehsalı texnologiyası" (İ.Vəliyev, 2001); "Kitab çeşidi işinin nəzariyyəsi və metodikası" (M.Məmmədov, 2003); "Nəşriyyat işində menecment və marketinq" (R.Həmidov, 2004); "Redaktor fəaliyyətinin kompləter təminatı" (Ş.Quliyeva, 2005); "Müslülf hüququ" (Ş.Quliyeva, 2005); "Kitabın təbliği və reklamı" (N.Mehraliyeva, 2006), "Nəşrinin redaktor hazırlığı" (V.Musalı, 2008) və s.

Bundan başqa, həmin illərdə Kitabşunaslıq və nəşriyyat işi kafedrasının magistratura səviyyəsində də əsas fənlər üzrə bir sıra proqramlar ("Kitabşunaslığın tarixi, nəzariyyəsi və metodologiyasının əsasları") (B.Allahverdiyev,

2006); "Kitabşunaslığın müasir problemləri" (B.Allahverdiyev, 2006); "Kitab səsial və kültövü kommunikasiya sistemində" (B.Allahverdiyev, 2006), "Mətn nəzariyyəsi" (İ.Vəliyev, 2006), "Azerbaiyan Respublikasının nəşriyyat sistemi" (B.Allahverdiyev, 2008); "Kitabın texniki redakta problemləri" (V.Musalı, 2008); "Müxtəlif növ adəbiyyatın redaksiyası" (Knyaz Aslan, 2009), "Redaksiya-nəşriyyat işində informasiya texnologiyası" (B.Allahverdiyev, 2009); "Nəşriyyat fəaliyyətinin hüquqi tənzimlənməsi" (Ə.Qasimov, 2009); "Nəşriyyat fəaliyyətinin iqtisadi təhlili" (R.Həmidov, 2009) və s. hazırlanmış və çap edilmişdir.

Kafedranın elmi-tədqiqat fəaliyyətində respublikamızın ayrı-ayrı nəşriyyatlarının iş təcrübəsinin, kitab ticarətinin öyrənilib ümumiləşdirilməsi, elmi-metodik nücləsər çıxarılması, nəşriyyat sisteminde mövcud olan problemlərin aşadırılması və onların aradan qaldırılması üzrə elmi tövsiyələrin və təkliflərin verilməsi, eləcə də əlkəmizdə nəşriyyat sisteminin inkişaf etdirilməsinə, kitab nəşri işinin təkmilləşdirilməsinə, kitabın yayılmasına elmi-metodik kömək göstərilməsi əsas yə tutur.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayından Kitabşunaslıq və nəşriyyat işi kafedrasına Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının həqiqi üzvü, pedaqoqika üzrə fəlsəfə diktoru, dosent Knyaz İlyas oğlu Aslan rəhbərliyi edir. Dosent Knyaz Aslan eyni zamanda BDU Tədris Metodik Şurası Rəyasəti Heyətinin üzvü, BDU TMŞ yanında tədris vəsaitlərinə nəşr hüququ (qrif) verən Daimi Komissiyanın üzvü, Kitabxanaçılıq-informasiya fakültəsi Elmi Şurasının üzvü, fakültə Tədris Metodik Şurasının sadri kimi fəaliyət göstərir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2012-ci ildə 060205 – "Nəşriyyat işi və redaktaetmə" ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramını, 2013-cü ildə isə 050205 – "Kitabşunaslıq" ixtisası üzrə bəkalavriat səviyyəsinin təhsil programını – Ali Təhsil Pilləsinin Dövlət Standartını təsdiq etmişdir. Bununla da 2012-3-cü ildən Kitabşunaslıq və nəşriyyat işi kafedrasının fəaliyyətində yeni mərhələ başlamışdır.

Bəs ki, "Kitabşunaslıq" ixtisası üzrə bəkalavriat səviyyəsinin təhsil proqramına "Nəşriyyat işində marketinq", "Nəşriyyat işinin proqram təminatı", "Kalliqrafiya giriş", "Öləzymə kitablar", "Kitab yayımı və elektron ticarət", "Müsləh dövrə dünyada və Azərbaycanda kitab nəşri", "Nəşriyyat işi və redakteetmə" ixtisası üzrə magistratura səviyyəsinin təhsil proqramına isə "Elektron nəşriyyatlar", "Redaktor sənətinin aktual problemləri", "Nəşriyyat-poliqrafiya fəaliyyətinin menecment və marketinqi", "Nəşriyyat işində informasiya texnologiyaları və multimedia sistemləri", "Nəşriyyat və informasiya fəaliyyətinin hüquqi təminatı", "Nəşriyyatla kitabxananın qarşılıqlı əlaqələri"

və s kimi yeni fənlər daxil edilmiş, onların proqramaları və buna uyğun olaraq müəzziş mətnləri hazırlanmışdır.

Həzirdə Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının təlim, tədris və təbiyə işlərini 8 nəfərlik müəllim və laborant heyəti yerinə tutur. Onlardan 5 nəfəri falsəfa doktoru, dosent (Knyaz Aslan, Naila Mehrəliyeva, Şəhla Quliyeva, Ələmdar Bayramov, Rasim Süleymanov); 2 nəfəri falsəfa doktoru, müəllim (Sevda Quliyeva, Leyla Abasova); 1 nəfəri baş laborantdır (Ellada Balayeva).

Ümumiyyətlə, 2015-2018-ci illərdə Kitabşunaslıq və Nəşriyyat işi kafedrası 050205 – “Kitabşinaslıq” ixtisası üzrə bəkalavriat soviyyəsində tədris edilən fənlər üzrə yeni tələblərin uyğun olaraq 20-dən çox program hazırlanmış və Təhsil Nazirliyinin qrif ilə nəşri etdimişdir. Məsələn, “Redaktoriñ əsasları”, “Texniki redakta”, “Dünya kitab tarixi”, “Uşaq adəbiyyatının redaksiyası”, “Ədabi və bibliografik redakta”, “Nəşrin bədii və texniki tərtibatı”, “Mətnşünaslıq”, “Ədabi-bədii nəşrlərin redaksiyası”, “Nəşrin elmi redaksiyası” (hamisimən tərtibçisi K.Aslan), “Kitabın təbliği və reklamı” (K.Aslan, N.Mehrəliyeva), “Azerbaijan kitabşunaslığı” (K.Aslan, R.Süleymanov), “Səraç-məlumat nəşrlər sistemi” (K.Aslan, S.Quliyeva), “Kitabın tipologiyası” (B.Allahverdiyev), “Çeşidinin nəzəriyyəsi və metodikası” (S.Quliyeva), “Azerbaijan kitab tarixi” (L.Abasova), və digər fənlər üzrə proqramlar hazırlanaraq işq işlər görmüşdür.

Bunuluna yanaşı, magistratura soviyyəsi üçün 060205 – “Nəşriyyat işi və redaktaetmə” ixtisaslaşması üzrə “Redaktoriñ əsasının aktual problemləri”, “Müxtəlif adəbiyyat növlərinin redaksiyası”, “Nəşriyyat işində informasiya texnologiyaları və multimedia sistemləri”, “Elektron nəşriyyatlar”, “Nəşriyyatla Kitabxananın qarşılıqlı əlaqələri” (hamisimən tərtibçisi K.Aslan)dir, “Dövrü nəşrlərin redaktor hazırlığı” (K.Aslan, N.Mehrəliyeva), “Tərcümə adəbiyyatının redakta xüsusiyyətləri” (K.Aslan, N.Mehrəliyeva), “Kitab kommunikasiya sistemində” (K.Aslan, N.Mehrəliyeva), “Matn nəzəriyyəsi” (K.Aslan, N.Mehrəliyeva), “Nəşriyyat və informasiya əməliyyətinin hüquqi təminatı” (S.Quliyeva) və s. fənlər dair proqramlar nəşr edilmişdir.

Yeri galmışkan, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyəsat Heyətinin 13 aprel 2012-ci il tarixli (protokol №06-R) qərarı ilə təsdiq edilmiş və Rayasət Heyətinin 30 oktyabr 2015-ci il tarixli (protokol № 13-R) qərarı ilə əlavələr edilmiş “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilər elmi dərcəclərin verililməsi üzrə ixtisasların nomenklaturası”nın “Texnika elmləri” bölməsindən 3356.01 indeksi “Kitabxanasınlıq, bibliografiyaşınışlı və kitabşunaslıq” adlandırılmışdır ki, bu da Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının elmi istiqamətinin inkişafına müəyyən təkan vermişdir.

Kitabşinaslıq və Nəşriyyat işi kafedrasının əməkdaşları dünyada və Azərbaycanda kitabın və kitabşunaslığın tarixi, nəzəriyyəsi, metodik məsələlə-

ri, kitabın tipologiyası, kitab nəşri, redaktör problemləri, elmi, elmi-kültərli, iştəslət-təcrübə, siyasi, rəsmi, tədris, ədəbi-bədii, folklor, sərac-məlumat, dövri mətbuat, reklam nəşrləri və s. üzrəndə redaktör işinin xüsusiyyətləri, nəşriyyat işinin təskili və idarə olunması, müəllif hüquq, elektron nəşrlər və elektron nəşriyyatlar, kitab təcərübə, kitab yayımı, müxtəlif adəbiyyat növlərinin redaksiyası və nəşri hazırlanması, tərcümə adəbiyyatının nəşri, kitabın reklamı, təbliği, yayılması və s. kimi mühüm problemlər üzrə ardıcıl elmi tədqiqatlar aparılır.

Kafedra əməkdaşları son illərdə müasir tələblərə cavab verən tədris-metodik vəsaitlərin hazırlanması və nəşri istiqamətində müəyyən nailiyətlər qazanmış, xeyli tədris-metodik adəbiyyat, o cümlədən 1 ensiklopediya, 4 monografiya, 64 program, 4 dərs vəsaiti, 2 kitab, 4 kitabça, eləcə də 200-dən artıq elmi məqalə və tezis çap etdirmişlər. Müəllimlər eyni zamanda son üç dövrdə nüfuzlu beynəlxalq jurnallarda 5 elmi məqalə dərc etdirmişlər.

Kafedra müdürü Knyaz Aslan ölkəmizin tarixində ilk dəfə 2015-ci ildə nəşr olunmuş “Azərbaycan Kitabxana Ensiklopediyası”nın hazırlanmasında tərtibçi və redaktor kimi faal iştirak etmişdir.

Bunuluna yanaşı, son illərdə Knyaz Aslan və Rasim Süleymanovun “Azərbaycan kitabşunaslığı”, Knyaz Aslan, Şəhla Tahirqızı, Naila Mehrəliyevanın “Nəşriyyat işi və redakto məsələləri”, Bayram Allahverdiyevin “Kitabın tipologiyası”, Bayram Allahverdiyev və Leyla Abasovanın “Matn nəzəriyyəsi”, “Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdürlik fikirləri”, Leyla Abasovanın “Boz oğuz” nəşriyyatının yaranması və fealiyyəti” adlı dərs vəsaitləri, monografiyaları və s. kitabları nəşr olunmuşdur.

BDU-nun illik elmi-tədqiqat hesabatlarında Kitabşunaslıq və Nəşriyyat işi kafedrası elmi və tədris sahəsində qazandığı nailiyətlərə görə həmişə reytinq cədvəlinin on sıralarında qərarlaşır.

Kitabşinaslıq və Nəşriyyat işi kafedrasında elmi-pedaqoji kadrların yetişdiriləmisi onas amillərdən biridir. Belə ki, 17 fevral 2015-ci ildə kafedranın dissertanti İrədo Hacı qızı Ələsgorova “Azərbaycan kitabının bədii və texniki tərtibat məsələləri” mövzusunda dissertasiya işini (elmi rəhbər prof. B.V.Allahverdiyev) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya 5 noyabr 2014-cü il tarixli 194 №-li əmri ilə Bakı Dövlət Universiteti nəzdində yaradılmış Birzəfəlik Dissertasiya Şurasında müdafiə etmiş, 3356.01 “Kitabşunaslıq, bibliografiyaşınışlı və kitabşunaslıq” ixtisasında tarix üzrə falsəfa doktoru elmi dərəcəsi almışdır.

Daha sonra 17 dekabr 2015-ci ildə kafedranın dissertanti Leyla Qabil qızı Abasova “Azərbaycan Dövlət Nəşriyyatının – “Azərnəş”in yaranması və fealiyyəti” mövzusunda dissertasiya işini (elmi rəhbər prof. B.V.Allahverdiyev) Azərbaycan Respublikasının Prezidenti yanında Ali

Attestasiya Komissiyasının 03 iyun 2015-ci il tarixli 144 №-li amri ilə Bakı Dövlət Universiteti nezdində yaradılmış Birfəsilik Dissertasiya Şurasında müdafiə etmiş, 3356.01 "Kitabxanaşunashlıq, bibliografiyasişunashlıq və kitabşunaslıq" ixtisasında tərix üzrə folsəs doktoru elmi dərəcəsi almışdır.

2018-ci ildə BDU-nun Kitabşunaslıq və Naşriyyat işi kafedrası elmi-pedaqoji kadrlarını yetişdirilməsinə də öz töhfəsini verməyə çalışmışdır. Belə ki, kafedra müdürü dos. K. Aslan Kitabşunaslıq və Naşriyyat işi kafedrasının doktorantı Sevda Elman qızı Səfərovanın 3356.01 - "Kitabxanaşunashlıq, bibliografiyasişunashlıq və kitabşunaslıq" ixtisasında tərix üzrə folsəs doktoru elmi dərəcəsi almaq üçün "Müstəqillik illərində Azərbaycanda dərsliklərin nəşri təhsil islahatlarının əsas amili kimi (2001-2011-ci illər)" mövzusunda təqdim etdiyi dissertasiya işinin elmi rəhbəri olmuşdur. Bu dissertasiya işinin kafedrada ikiin və son müzikirəkər təşkil edilmiş, daha sonra 2018-ci ilin sentyabr ayında onun müdafiəsinə razılıq alımnası üçün və Birfəsilik Dissertasiya Şurasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına Bakı Dövlət Universiteti rektorunun məktubu göndərilmişdir.

2018-ci ildə Kitabşunaslıq və Naşriyyat işi kafedrasında magistr kadrları hazırlanması da diqqət mərkəzində olmuşdur. Magistrantlardan Güllə İlqar qızı Abdullayeva "Koroğlu" dəstəminin nəşr hazırlamış məsələləri" (elmi rəhbər: dos. K. Aslan), Rəşad Fizul oğlu İsmixanlı "Süleyman Rohimovun adəbi ərsinini nəşr tərtib etmək" (elmi rəhbər: prof. B. Allahverdiyev), Nəriman Naib qızı Həsənli "Azərbaycan ali pedaqoji məktəblərinin elmi jurnallarının yaranması və inkişafı (Azərbaycan Pedagoji Universiteti, Bakı Slavyan Universiteti elmi jurnallarının materialları əsasında)" (elmi rəhbər: dos. Ş. Quliyeva) mövzularında dissertasiya işlərini uğurlu müdafiə edərək magistr dərəcəsinə layiq görülmüşlər.

2018-ci ildə "Naşriyyat işi və redaktəetmə" ixtisası üzrə təhsil alan magistrantlar müxtəlif aktual mövzularda hazırladıqları məruzələr magistrantların elmi konfransında dənlənilmişdir. Belə ki, Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsində Ümummilli idarə Heydər Əliyev oğlu Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş "Müsəir dövrdə kitabxana-informasiya faaliyyətinin və kitabşunaslığın müsəir problemləri" mövzusunda Respublika Elmi Konfransında magistrantlar aktual mövzularda məruzələrlə çıxış etmişlər.

Hazırda "Naşriyyat işi və redaktəetmə" ixtisası üzrə II kursada 3 nəfər, I kursda isə 4 nəfər magistrant təhsil alır.

Eyni zamanda, son illərdə Knyaz Aslanın "Azərbaycanda naşriyyat işinin aktual problemləri", "Redaktörün aktual problemləri: müsəir xüsusiyyətlər, məqsəd və vəzifələr, texnoloji tələblər", "Redaktor faaliyyətinin əsas istiqamət-

ləri", "Redaktör prosesinin müsəir xüsusiyyətləri", B. Allahverdiyevin "Azərbaycanda konditassərfat kitabının tipologiyasının yaranması və inkişafı", "Metinin quruluşu, növ müxtəlifliyi və təhlili", N. Mehrəliyevanın "Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri", Ə.Bayramovun "Azərbaycanda əzəl naşriyyat sistemi", "Müsəir naşriyyat sisteminde elektron nəşr texnologiyalarının yeri", "Azərbaycanda kitab yayımlanımının ümumi məsələləri", Ş.Quliyevanın "Naşriyyat fealiyyətində jurnal nəşrinin aparatuna dair", R. Süleymanovun "Azərbaycan kitab nəşrinin inkişaf tarixində Heydər Əliyev mərhəlesi", "Heydər Əliyev və müstəqil Azərbaycanda milli dörsliklər, dərs vəsaitlərinin hazırlanması və nəşri məsələləri" və s. kimi elmi məqalələri mövcud sahədə bəşvuruların doldurulması baxımından mühüm əhəmiyyətə malikdir.

Kitabşunaslıq və Naşriyyat işi kafedrasının professor-müsləhətinə həyəti bir çox elmi konfrans və seminarlarda fəali təşəbbüs etmişlər. Məsələn, 2018-ci ilin may ayında "Kitabxana-informasiya fealiyyətində innovasiyalar və fənlərərə integrasiyası" mövzusunda, dekabr ayında isə xalq yazıçısı Anarın 80 illiyik yubileyinə həst olumus "Kitabxanaşunashlıq, bibliografiyasişunashlıq və kitabşunaslıq elminin aktual problemləri" mövzusunda Respublika Elmi Konfransı keçirilmiş, kafedranın demək olar ki, bütün əməkdaşları və magistrantları həmin konfransda qatılmışlar. Hər iki konfransın materialları ayrıca kitab şəklində çap olunmuşdur.

Kitabşunaslıq və Naşriyyat işi kafedrasının nezdində "Kitabşunaslıq və Naşriyyat işi" dərnəyi (rəhbər folsəs doktoru Leyla Abasova) faaliyyət göstərir. Kafedranın hər bir müəllimi tədris ili ərzində fakülətin Tələbə Elmi Cəmiyyəti xətti ilə 2-3 toləbənin maraqlı mövzularda çıxışlarına rəhbərlik etmişdir. Cari tədris ilində "Kitabşunaslıq və Naşriyyat işi" dərnəyinin 5 iclası keçirilmiş və 15 məruza dənlənilmişdir.

Kafedra əməkdaşlarından dos. K. Aslanın, dos. Ə.Bayramovun, dos. N.Mehrəliyevanın, dos. Ş.Quliyevanın, dos. R.Süleymanovun, fəl. dok. S.Quliyevanın, fəl. dok. L.Abasovanın rəhbərlik etdiyi tələbələr TEC-in konfranslarında Azərbaycanda kitabşunaslığının mühüm elmi-təcrübə məsələləri, kitab tərtib, naşriyyat işinin müsəir vəziyyəti, naşriyyatların informasiya-kommunikasiya texnologiyaları ilə təchizici və s. kimi aktual məruzələrlə maraqlı çıxışlar etmişlər.

2018-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşunaslıq və Naşriyyat işi kafedrası üzrə aparılan elmi-tədqiqat işlərinin nüscələri bilavasitə kitabşunaslıq təhsilini bəkalavr və magistr pilləsi təzə tədris prosesinin təkmilləşdirilməsinə, elmi cəhdən yeniləşməsinə yönəllir. Alınmış on mühüm elmi nüscələr ölkənin iri dövlət və qeyri-dövlət naşriyyatlarının faaliyyətlərinin daha da yaxşılaşdırılmasına kömək məqsədilə təvsiyə şəklində təqdim olunur.

Hazırda Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının müəllim heyti "Kitabşunaslıq" elmi istiqaməti üzrə "İnformasiya cəmiyyəti şəraitində Azərbaycanda kitabşunaslığı, kitabçılıq işinin, nəşriyyat-poliqrafiya fəaliyyətinin mütəsir vəziyyəti və inkişaf istiqamətləri" kompleks problemləri üzrəndə elmi-tədqiqat aparır. Müasir dövrdə Azərbaycanda kitab nəşrinin və redaktötərənin xüsusiyyətlərinin araşdırılması, kitabşunaslıq elminin qarşısında duran əsas vezifələrin müəyyənləşdirilməsi, kitab nəşri və redakte sahəsində qarşıya çıxan mühüm problemlərin elmi-təcrübə baxımdan məqsədönlü həll variantlarının osşandırılması, zəruri təklif və tövsiyələrin ümumişdirilməsi kafedranın fəaliyyətində prioritet hədəf, məqsəd və vezifələrdir.

Dünyada və Azərbaycanda kitab nəşrinin inkişaf konsepsiyası və əsas təməylləri, redaktöri tarixi təcrübəsi və onənləri, mətn üzrəndə redakte işinin mühüm xüsusiyyətləri, redaktör dözləşlərinin növləri, redakte prosesində nöqsanların aradan qaldırılması yolları, mətnin dil və təslubu üzrəndə redakte işinin elmi prinsipləri, müəllif əlyazmasında fakt materialının daşıqlaşdırılmışlıq qaydaları, əlyazmanın kompozisiyası üzrəndə redakte işinin prinsiplərini, kitab aparatı üzrəndə redaktor işinin istiqamətləri, dərinlərən mənimsəmkələ kitabları nəşr hazırlamaq, redakta etmək, onlar üzrəndə işləmək vərdişlərinə yiyələnir.

Kitabşunaslıq və Nəşriyyat işi kafedrası son illərdə Türkiyə, Rusiya, Ukrayna, İran və digər ölkələrin müvafiq ali məktəbləri və kafedraları ilə beynəlxalq əməkdaşlığın qurulması və inkişafi sahəsində müəyyən işlər görməyə soy göstərir.

"Kitabşunaslıq" ixtisasının hazırlı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində Avropa ali məktəblərinin, o cümləden Almaniyyadə fəaliyyət göstərən İohan Höte adına Frankfurt Mayn Dövlət Universitetinin, eləcə də MDB ölkələrindəki ali təhsil ocaqlarının, xüsusi İvan Fyodorov adına Moskva Dövlət Mətbuat Universitetinin təcrübəsindən geniş istifadə edilmişdir.

Musteqəlli illərlərə Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının kadr həzurlığı sahəsindəki fəaliyyəti həm kamisiyyət, həm də keyfiyyət cəhətdən yaxşılaşmış, bəkalavriatura və magistratura təhsil pillələri üzrə kitabşunaslıq və nəşriyyat işi sahəsində 500-dən çox kadr hazırlanmışdır. Bu kadrların hazırlanmasında kafedranın müəllim heyti və universal ixtisasların cəmləşdiyi Bakı Dövlət Universitetinin yüksək maddi-texniki bazası çox mühüm rol oynayır. Bunu bütövlükdə Azərbaycanda kitabçılıq işi, kitab nəşri, nəşriyyat işi və redaktötərə sahəsinin inkişafına dövlət qayğısı və diqqətinə sənayi təzahürü kimi yardımçılar olur.

Hazırda Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının məzunları respublikamızın dövlət və qeyri-dövlət nəşriyyat-poliqrafiya müəssisələrində, kitab yayımı və kitab ticarəti müəssisələrində, kütləvi informasiya vasitələrində, o cümlədən qəzet, jurnal, radio, televiziya və internet şəbəkələrində, onlayn mediadə səmərələ fəaliyyət göstərirler. Onlar ölkəmizdə kitab nəşrinin, kitab təbliğinin və yayımının, müxtəlif naşirların redaktötərinin, ümumiyyətə, kitab mədəniyyətinin formalşmasına və inkişafına müasir dövrün tələblərinə uyğun şəkildə mühüm təhsiflər verir, doğma universitetin səhərətinə həmişə uşa tuturlar. Bir çoxunun elmlər namizədi (fəlsəfə doktoru) və ya elmlər doktoru elmi dərəcəsi almış həmin mütəxəssislərin əksoriyyəti hazırda nəşriyyat-poliqrafiya sahəsində çalışır, milli kitab mədəniyyətinin inkişafında xüsusi rol oynayır.

Tədris, metodiki və elmi işlək kömək məqsədilə kafedranın müəllim heytiinin köməyi ilə 2008-2018-ci illərdə "Kitabşunaslıq və nəşriyyat işi" adlı elmi-nəzəri və təcrübə jurnal çap edilmişdir.

Bundan başqa, 2015-ci ildə dosent Knyaz Aslanın təsisiçiliyi və baş redaktörlüyü ilə kafedrada "Kitabşunaslıq və redaktor sənəti" adlı ikinci bir elmi-nəzəri və təcrübə-metodik jurnal da fəaliyyətə başlamışdır. İndiye qədər 8 nömrəsi işləq üzü görən bu jurnalda kitabşunaslıq, kitabxanaşunaslıq, bibliografiyalşunaslıq, informatika, kitab nəşri, redakte məsələləri, eləcə də diliçilik, rassamlıq və s. kimə shəhərlər dair yüzə yaxın elmi məqalələr dərc edilmişdir. Onu da qeyd edək ki, Bakı Dövlət Universitetinin Kitabşunaslıq və nəşriyyat işi kafedrası 2015-ci ildən "Kitabşunaslıq və Redaktor Sənəti" adlı elmi-nəzəri və təcrübə-metodik jurnal nəşr etdirir. Jurnal Azərbaycan Respublikası Ədliyyə

Eyni zamanda kafedra son illərdə Türkiyə, Rusiya, Ukrayna, İran və digər ölkələrin müvafiq ali məktəbləri və kafedraları ilə beynəlxalq əməkdaşlığın qurulması və inkişafi sahəsində müəyyən işlər görməyə soy göstərir.

"Kitabşunaslıq" ixtisasının hazırlı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində Avropa ali məktəblərinin, o cümləden Almaniyyadə fəaliyyət göstərən İohan Höte adına Frankfurt Mayn Dövlət Universitetinin, eləcə də MDB ölkələrindəki ali təhsil ocaqlarının, xüsusi İvan Fyodorov adına Moskva Dövlət Mətbuat Universitetinin təcrübəsindən geniş istifadə edilmişdir.

Müstəqillik illərlərə Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının kadr həzurlığı sahəsindəki fəaliyyəti həm kamisiyyət, həm də keyfiyyət cəhətdən yaxşılaşmış, bəkalavriatura və magistratura təhsil pillələri üzrə kitabşunaslıq və nəşriyyat işi sahəsində 500-dən çox kadr hazırlanmışdır. Bu kadrların hazırlanmasında kafedranın müəllim heyti və universal ixtisasların cəmləşdiyi Bakı Dövlət Universitetinin yüksək maddi-texniki bazası çox mühüm rol oynayır. Bunu bütövlükdə Azərbaycanda kitabçılıq işi, kitab nəşri, nəşriyyat işi və redaktötərə sahəsinin inkişafına dövlət qayğısı və diqqətinə sənayi təzahürü kimi yardımçılar olur.

Hazırda Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının məzunları respublikamızın dövlət və qeyri-dövlət nəşriyyat-poliqrafiya müəssisələrində, kitab yayımı və kitab ticarəti müəssisələrində, kütləvi informasiya vasitələrində, o cümlədən qəzet, jurnal, radio, televiziya və internet şəbəkələrində, onlayn mediadə səmərələ fəaliyyət göstərirler. Onlar ölkəmizdə kitab nəşrinin, kitab təbliğinin və yayımının, müxtəlif naşirların redaktötərinin, ümumiyyətə, kitab mədəniyyətinin formalşmasına və inkişafına müasir dövrün tələblərinə uyğun şəkildə mühüm təhsiflər verir, doğma universitetin səhərətinə həmişə uşa tuturlar. Bir çoxunun elmlər namizədi (fəlsəfə doktoru) və ya elmlər doktoru elmi dərəcəsi almış həmin mütəxəssislərin əksoriyyəti hazırda nəşriyyat-poliqrafiya sahəsində çalışır, milli kitab mədəniyyətinin inkişafında xüsusi rol oynayır.

Tədris, metodiki və elmi işlək kömək məqsədilə kafedranın müəllim heytiinin köməyi ilə 2008-2018-ci illərdə "Kitabşunaslıq və nəşriyyat işi" adlı elmi-nəzəri və təcrübə jurnal çap edilmişdir.

Bundan başqa, 2015-ci ildə dosent Knyaz Aslanın təsisiçiliyi və baş redaktörlüyü ilə kafedrada "Kitabşunaslıq və redaktor sənəti" adlı ikinci bir elmi-nəzəri və təcrübə-metodik jurnal da fəaliyyətə başlamışdır. İndiye qədər 8 nömrəsi işləq üzü görən bu jurnalda kitabşunaslıq, kitabxanaşunaslıq, bibliografiyalşunaslıq, informatika, kitab nəşri, redakte məsələləri, eləcə də diliçilik, rassamlıq və s. kimə shəhərlər dair yüzə yaxın elmi məqalələr dərc edilmişdir. Onu da qeyd edək ki, Bakı Dövlət Universitetinin Kitabşunaslıq və nəşriyyat işi kafedrası 2015-ci ildən "Kitabşunaslıq və Redaktor Sənəti" adlı elmi-nəzəri və təcrübə-metodik jurnal nəşr etdirir. Jurnal Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydə alınmışdır (Şəhədətnamə № 4021, 01.12.2015). Jurnalın təsisicisi və baş redaktoru BDU-nun Kitabşunaslıq və nəşriyyat işi kafedrasının müdürü, pedagoqika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslanidir. Redaksiya heyətinə müvafiq sahədə tanınmış görkəmli alımlar daxildir.

"Kitabşunaslıq və Redaktor Sənəti" jurnalı 18.10.2018-ci il tarixində Beynəlxalq ISSN Mərkəzi (Paris, Fransa) tərəfindən ISSN (ISSN-L) 2617-6939 sayılı nömrə ilə ardi davam edən nəşrlərin beynəlxalq reyestrinə daxil edilmişdir.

Jurnalın məqsədi kitabşunaslıq, nəşriyyat işi, kitab sənəti, redaktor sahəkarlığı sahələrində elmi-nəzəri və təcrübə-metodik araşdırma məntəqələrini yaymaq, müxtəlif dillərdə aktual mövzulara dair çapdan çıxmış yeni nəşrləri təbliğ etməkdir. Elmi məqalələr mövcud qaydalarla uyğun olaraq Azərbaycan, ingiliz və rus dillərində xülasələr verilir, adəbiyyat siyahısı ilə təchiz olunur, mütəxəssislərdən rəylər alınır.

Kafedra aməkdaşlarından 2 nəfəri – dos. K. Aslan, və dos. R. Süleymanov "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" adına layiq görülmüş, eləcə da müləllimlərin əksəriyyəti dəfələrlə Təhsil Nazirliyinin, Respublika Azad Həmkarlar Komitəsinin, BDU-nun Fəxri Fərمانları ilə təltif edilmişlər.

Məlum olduğunu kimi, "Kitabşunaslıq" istiqaməti üzrə bakanlıvrat və məgistratura səviyyələrində təhsil və tələbələr bir sira spesifik kompe-tensiyalara yiyənlərini ki, onlar heç bir ali məktəbdə, heç bir ixtisasda bu elmi səviyyədə tədris edilmir. Belə ki, tələbələr ixtisasda uyğun informasiya mənbələrinin yaradılması, bu prosesde informasiya texnologiyalarından istifadə vərdişlərinə; qlobal kompüter şəbəkələrində informasiya ilə işləmək bacarığına; dünyada və Azərbaycanda nəşriyyat-poliqrafiya mədəniyyətinin yaranmasını və inkişafı, müasir quruluşu haqqında biliyi; müasir kitabşunaslıq nəşriyyətinin prinsipləri; nəşriyyat-poliqrafiya müləssislərinin məhiyyəti, mənşəyi, sistemi, inkişafı, onların informasiya resurslarının təsnifatı, nəşriyyat-poliqrafiya müləssislərinin idarə edilməsi və ona rəhbərliyin forma və metodalarına; nəşriyyat fəaliyyətin təşkili və idarə olunması; kitabın və digər nəşrlərin böddü və texniki tərtibat haqqında iş təcrübəsinə darindən bəلدə olurlar.

Eyni zamanda bu ixtisası seçən tələbə redakta işinin tarixi təcrübəsinə və ənənələrinə, kitab nəşri işinin inkişaf konsepsiyasını və əsas təməyllərini, mənşə üzündə redakta işinin əsas xüsusiyyətlərini və redaktörün ümumi metodik prinsiplərini, redaktör əmaliyyatlarının elmi prinsipləri və formalalarını, redaktör dözlüləşlərinin növlərinə və xüsusiyyətlərinə, olyazmanın kompozisiyası üzərində redakta işi prinsipləri və nöqsanların aradan qaldırılması yollarını, mətnin dil və əslub üzündə redakta işinin elmi prinsiplərini, kitab aparatı üzərində redaktör işinin xüsusiyyətlərini, elmi, elmi-kütləvi, istehsalat-təcrübə, kütləvi siyasi,

rəsmi, tədris, ədəbi-bədii, folklor, soraq-məlumat, dövri mətbuat, reklam nəşrləri üzərində redaktör işinin xüsusiyyətlərini və s. dərindən mənimşəməkə katalogları nəşr hazırlamaq, redakta etmək, onlar üzərində işləmək vərdişlərinə yiyələnir. Bunları mənimşəməyə imkan verən amillərdən biri da abiturientlərin bu ixtisası yiyələnməye maraqları ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (keçmiş Azərbaycan Respublikasının Tələba Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)) məlumatına əsasən, "Kitabşunaslıq" ixtisasını seçən abiturientlər hər il on azı 400-500 bal - toplayaraq tələbə adına layiq görüllürler.

Beynəlxalq təcrübənin öyrənilməsi təsdiqləyir ki, nəşriyyat işçisi, nəşriyyat işi üzrə redaktorlar, naşır, kitab reklamı və yayımı üzrə mənecərlər, kitab biznesi, nəşriyyat marketinqi və mənecəri və s. ixtisasları üzrə mütəxəssis kadrlar müxtəlif ölkələrin nüfuzlu universitetlərində hazırlanır. Məsələn, Avropa məkanında Almaniyanın bir neçə məşhur universitetləri, o cümlədən Frankfurt Maynda, Leypsiyde, Slovakiyada, Polşada, MDB miqyasında Rusiyaňın 30-dan çox ali məktəbində, Ukraynada, Belarusudaya və başqa ölkələrdə bir sıra universitetlərdə kitab nəşri ilə əlaqədar olan fakültələr və kafedralar fəaliyyət göstərir. Hətta bir sıra ölkələrdə, o cümlədən Rusiyada kitabi öyrənən elmi-tədqiqat institutları da vardır.

Bütün bunlara görə Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının fəaliyyətinin daha da genişləndirilməsi, eləcə da respublikamızda zangın kitab mədəniyyətinin müasir tələbələr səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra təkliflər irəli sürmək istəyirik:

- Hazırda ölkəmizdə təxminən 500-ə qədər dövlət və qeyri-dövlət (özel) nəşriyyat-poliqrafiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə elmi, ədəbi, bədii, texniki ixtisas redaktorlarına çox böyük zarurət yaranmışdır. İri nəşriyyatlar ixtisası olmamışa əgər bir kiçik müəssisədən aza 10-15 mütəxəssis kadra ehtiyac olduğunu nəzərə alsaq, onda 10-15 min kadran yetişdiriləbilər. Üçün illərlə fəaliyyət göstərmək lazım gəlir. Bir cəhət də qeyd etmək lazımdır ki, təlimata uyğun olaraq nəşriyyatların hər bir redaksiyásında 8-10 nəşr nəşriyyat işçisi və redaktor işləməli, onlar müxtəlif elm sahələrinə dair əsərləri müellif əlyazmasından çap mərhələsinə qədər olan spesifik və müraciət prosesinə həyata keçirilməsində səmərəli fəaliyyət göstərməlidir. Xatırladıq ki, hətta sovet dövründə bu iş çox ciddi şəkildə həyata keçirilirdi.

- 1925-ci ildə olmuşdurca səmərəli fəaliyyət göstərmiş Azərbaycan Dövlət Kitab Palatasi 1987-ci ildə qeyri-müəyyən saboblar üzündən lağv olunduğuuna görə 30 il yaxındır ki, ölkəmizdə mətbuat və kitab çapı statistikası aparılmır. Burada xüsusi vurğulamağı lazım bilirik ki, kitab mədəniyyəti ölkənin ümumi mədəniyyət səviyyəsinin göstəricilərindən bəlkə də birincisidir. Sovet İttifaqı dağılıandan sonra yaranmış bütün müstaqil respublikaların hər birində Dövlət

Kitab Palatasi müstəqil qurum kimi fəaliyyət göstərməkdədir. Xatirlatmaçı vəcib hesab edirik ki, bu dövlət şəhəriyyəti işi vaxtılıq osasən BDU-nu bitirən kitabşınların məzunları həyata keçirirdilər. Onlar uzun illor ərzində "Kitab salnaması", "Mətbuat salnaməsi", "Birinci Azərbaycan kitabiyatı" və s. kimi sənədlər bibliografik nöşrlər hazırlayaraq çap etdirir, bələliklə, Azərbaycan kitabının salnaməsini yaradırdılar. Sevinçdiridir ki, bu yaxınlarda Mədəniyyət Nazirliyindən verilən məlumatə görə, artıq Azərbaycan Dövlət Kitab Palatasının yenidən yaradılması üzrə işlər tamamlanmışdır. Bu müssəsə fəaliyyətə başlayarkən çoxsaylı kitabşınların və nəşriyyat işçisi ixtisasına yiyələnmis mütəxəssislər ciddi zarurət yaranacaqdır ki, bu mütəxəssislər də ilk növbədə məhz BDU-da hazırlanırlar.

- Bakı Dövlət Universitetinin maddi-texniki bazası və kadr potensialı müsəsə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq bakalavr iqtisadiyyat və magistratura səviyyələrində "Nəşriyyat marketoloqu", "Nəşriyyat menejeri", "Nəşriyyat-poliqrafiya işçisi", "Kitab reklamı və yayımı üzrə menejer", "Kitab biznesi", "Nasir", "Ədəbi redaktör", "Texniki redaktör" və s. kimi bir sıra vacib ixtisas və ixtisaslaşmalar üzrə tələbə qobulunun sistemli şəkildə aparılması və yüksək səviyyili kadr hazırlığını imkan verir.

- Kafedranın bakalavr iqtisadiyyat və magistratura pillələri üzrə illik dörs yüksək nəşriyyat-poliqrafiya və redaktaetmə məsəllələri ilə əlaqədar olaraq fanlərin sayı üstünlüklənmiş təkşik etdiyiñin görə galəcəkda onun adminin dayışdırılaraq avvalki kimi "Nəşriyyat işi və redaktaetmə kafedrası", yaxud "Nəşriyyat işinin məncəmenti kafedrası" adlandırılmasında da məqsədəyənənən olar. Bununla yanaşı, hazırda magistratura səviyyəsində olduğundan kimi, bakalavr iqtisadiyyatda da məzunlara "Nəşriyyat işi və redaktaetmə" ixtisasının verilmesini məqsədəyənən hesab edirik; Yeri golimşən qeyd etməliyik ki, respublikamızda, o cümlədən BDU-da müxtəlif ixtisaslar üzrə magistratura səviyyəsinə tələbə qobulunun miqdarı tələbatdan aşağı səviyyədədir (hər ixtisas üzrə cəmi 3-5 nəfər). Halbuki Avropana ali təhsil müəssisələrinin təcrübəsi göstərir ki, hər bir hər bir ixtisasda qruplar üzrə tələbələrin sayı 10-15 nəfərdən az olmamalıdır;

- Kitab mədəniyyətinin, o cümlədən kitab nəşrinin və yayımının ölkənin mədəni inkişaf səviyyəsinin mühlüm göstəricilərinəndən biri olduğunu həmişə vurgulayıyan ümummilli lider Heydər Əliyev hələ 1970-ci illərdə kitab nəşri üzrə mütəxəssis kadrların Azərbaycandan kənardakı nüfuzlu ali təhsil ocaqlarında göndərilən tələbələrin siyahısına kitab nəşri üzrə ixtisası yiyələnən tələbələrin adalarının salınması barədə göstəriş vermişdi. Ulu öndər eyni zamanda həmin gənclərin təhsilini nəzərdə saxlamış, bunun nəticəsində müvafiq sahada ali təhsil alaraq respublikamız qayitmış bir çox kadrular nəşriyyat-poliqrafiya müəssisələrində səmərəli fəaliyyət göstərməyə başlamışdır. Hazırda onları arasında elmi dərəcəsi olan bir neçə mütəxəssis də vardır.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilində latin qrafikası ilə kütłəvi nəşrlərin həyata keçirilməsi haqqında", "2005-2006-ci illərdə Azərbaycan dilində latin qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında", 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasının nəşri haqqında, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" sənəcamları dövlət başçısının kitab nəşri işinə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Göründüyü kimi, bu nəşrlərin yüksək səviyyədə hazırlanırxox cululara çatdırılması çoxsaylı nəşriyyat işçiləri və redaktorlar tələb edir ki, həmin mütəxəssis kadrular da məhz BDU-da hazırlanır. Göründüyü kimi, bu sahə hazırlanılan kadrların çox böyük əmək bazarı mövcuddur.

Kafedranın elmi-pedaqoqi potensialının gücləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması, xüsusiylər məsələləri, kompüterlər, printerlər və s. ilə təchiz edilməsi tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə kömək edə bilər.

Bütün bu xüsusiyyətləri nəzərə alaraq, yaşı minillərlər ölçülən və zəngin ənənələri olan dünya və Azərbaycan kitab mədəniyyətinin öyrənilməsində, nəşriyyat-poliqrafiya fəaliyyətinin inkişafında, nəşrlərin əlyazma mərhələsinən çap mərhələsinəndək bütün proseslərin mənimşənilməsində, çoxsaylı nəşriyyatların və mətsəsələrin kitab mütəxəssisləri, nəşriyyat işçiləri (redaktorlar, korrektörler, tərtibçilər və s.) ilə tomin edilmişsində özünləşməsənə rolən Kitabşunaslıq və nəşriyyat işi kafedrasının fəaliyyətinin uğurla davam etdiriləməsi taxirəsinəməz vəzifələrindən biridir.

Bələlikdə, Bakı Dövlət Universiteti Kitabxanaşılıq-informasiya fakültəsinin Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının 27 illik fəaliyyəti bir dəha göstərdi ki, kafedra xalqımızın milli sərvəti olan Azərbaycan kitab mədəniyyətinin tərəqqisini və inkişafını namələn olğucu diqqətəlayiq bir yol keçmiş, müstəqillik illərində kitabın hazırlanması, çapı, yayılması, kitabşinasığın nəzəri məsəllələrinin həlli sahəsində xeyli səmərəli işlər görmüş, yüksək səviyyədə ixtisaslı kitabşinas və nəşriyyat işçisi hazırlanmışdır. Hazırda kafedranın hazırlanıdıq pəşəkar kadrular respublikamızın müxtəlif mədəniyyət və informasiya müəssisələrində, nəşriyyat işlərində, kitab evlərində, kitab klublarında, kitab ticarəti təşkilatlarında uğurlu çalışımaqdadırlar.

İnformasiya cəmiyyəti şəraitində milli sərvət olan biliyə, biliq mənbəyi kimi tarixi əhəmiyyət kəsb edən kitab, onun hazırlanmasına, nəşrinə, yayılmasına böyük töhfələr vermək azmında olan Kitabşunaslıq və Nəşriyyat işi kafedrası bundan sonra da öz işini müvəffəqiyətlə davam etdirmək, milli mədəniyyətinin və təhsilimizin mühlüm sahəsi olan yüksək ixtisaslı, pəşəkar kitabşunas və nəşriyyat işi mütəxəssisləri üçün tədris prosesinin, elmi-nəzəri

və metodik işlərin uğurla davam etdirməsini öz qarşısında qoymuşdur. Belə ki, yüksək ixtisaslı, yüksək mütəxəssis kitabşinası və nəşriyyat işçisi kadrlarının hazırlanması dövrün, zamanın tələbidir. Məhz bılık cəmiyyətinə gedən yoluñ əsas yolları, işiq tutanları kimi formallaşan mütəxəssislərə təlobat durmadan artdıraqdadır.

**ƏDƏBİYYAT**

1. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. – Bakı: Maarif, 1987, 132 s.
2. Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili. – Bakı, 1998, 124 s.
3. Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi: Monoqrafiya. – Bakı: Azərnəşr, 2006, 312 s.
4. Knyaz Aslan. Elm və təhsil fədaiisi: Əməkdar elm xadimi A.Xələfovun 75 illik yubileyinə həsr olunur. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 240 s.
5. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu (30 may 2000-ci il) // Azərbaycan Respublikasının Qanunlar Külliyyatı. III kitab. – Bakı: Qanun, 2001. – S. 522-526.

**ИСТОРИЯ РАЗВИТИЯ, СОВРЕМЕННОЕ СОСТОЯНИЕ  
И НАПРАВЛЕНИЯ СОВЕРШЕНСТВОВАНИЯ  
КАФЕДРЫ КНИГОВЕДЕНИЯ И ИЗДАТЕЛЬСКОГО ДЕЛА  
БАКИНСКОГО ГОСУДАРСТВЕННОГО УНИВЕРСИТЕТА**

**КНЯЗЬ АСЛАН****РЕЗЮМЕ**

В научной статье рассказывается об истории развития, современной состояния и направления совершенствования кафедры книговедения и издательского дела Бакинского государственного университета, а также о формировании научно-педагогического кадрового потенциала кафедры. В то же время в статье дается краткий обзор учебной и методической литературы, включая предметные дисциплины, научные статьи, учебники, учебные пособия, монографии и другие книги, которую ученые и преподаватели кафедры подготовили и опубликовали в течение своей 27-летней деятельности.

**Ключевые слова:** Ключевые слова: отдел библиографии и издательского дела, библиотечно-информационный факультет, Бакинский государственный университет, специальность по книговедению, издательско-редакторская специализация, редактор издательского дела, специалист по издательскому делу и полиграфии.

**HISTORY OF DEVELOPMENT, MODERN CONDITION  
AND DIRECTIONS OF IMPROVEMENT  
DEPARTMENT BIBLIOGRAPHY AND PUBLISHING  
BAKU STATE UNIVERSITY**

**KNYAZ ASLAN****SUMMARY**

The article reviews the history of the creation of the Department of Book Science and publishing of Baku State University, the formation and strengthening of human resources, the direction of the current state of development of the Department. Including here summarizes information about textbooks, manuals, monographs and scientific articles, developed the faculty of the department during the 27 years of activity.

**Keywords:** Department bibliography and publishing, the library-information faculty, Baku State University, specialty in bibliography, publishing and editorial specialization, editor of publishing, specialist in publishing and printing.

The scientific article describes the history of development, current state and directions for improving the department of bibliography and publishing at Baku State University, as well as the formation of the scientific and pedagogical staff potential of the department. At the same time, the article provides a brief overview of educational and methodical literature, including subject disciplines, scientific articles, textbooks, textbooks, monographs and other books, which scholars and teachers of the department prepared and published during their 27-year activity.